



Vaqif Aslan

Tanınmış yaziçi Vaqif Aslanın "Görkəmli adamların həyatı" seriyasından buraxılmış "Hər şey zaman içinde" romanı dünya şöhrəti Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Ədalət" qəzeti həmin romanın bəzi parçalarını öz oxucularına təqdim edir.

İstintaq

VI

Hacı Lətif kişi cümlə məscidinin sahərəfi ilə 20-30 addım yuxarı gedərək, Qurcanaçay üzərində salınmış kiçik körpudən keçib daha bir neçə addım irəli yerdidi. Yolun sağında da, solunda da iki mərtəbəli, yarışlıq binalar var idi. İstedi ki, binaların kiminki olduğunu xatırlasın, xatırlaya bilmədi. Ona deyildiyi kimi soldakı binanın çox vaxt açıq saxlanan orta qapısından içəri keçdi, ikinci mərtəbəyə qalxdı. Yenə də sola döndü, yanılımasın deyə sayaraq üçüncü qapını döydü. İçəridən səs gəldi:

- Arə, kimdir?

Müracət formasındaki kobudluq Hacı Lətif kişini titrədən kimi oldu. Özünü toplayıb qapını yavaşça araladı. İçəridəki stolun arxasında koğaburun birisi oturmuşdu. Sanki gözleri də bir qədər qıçıq idi. Üz-gözü xoruz pipiyi kimi qar-qarışqı qırımızı rəngə çalırdı. O, gözlerini bərəldib key-key gələn adama baxırdı. Hacı Lətif kişi özünü toplayıb soruşdu:

- Yelyan sizsiniz?

- Arə, nə sözün var?

- Hacı Lətif kişi mənəm.

- Sən müttəhimsən. Arə, bildin?

- Yoldaş Yelyan, nə danışırsınız?

- Arə, məni tanıyırsan? Birdən-ikidən durub oturduğumuz olub?

- Xeyr!

- Bax, gör, mən sənin yoldaşın ola bilərməmi? Ay musurman, musurman!

Hər şey zaman içinde

(Romandan parçalar)

- Dədən boyda kişiyəm.

- Arə, mən dədə-mədə tanımaram.

Hacı Lətif kişi birdən-birə dəyişildi, səsindəki mülayimlik yoxa çıxdı:

- Onu hamı bilir. Məni nəyə çağırımsan?

- De görüm, zavodun durur?

- O, baramaaçan fabrik idi. 1917-ci ilə qədər o işlə məşğul olmuşuq.

- Sonra?

- Sonra da baramadan eşilmiş ipək almaq üçün bir neçə dəzgah görtirdim. Onu bir qədər böyütmüşdüm.

- Daha sonra?

- 1920-ci ildən onu Şura hökumətinə bağışlamışam.

- Musurman olasan, zavod bağışlaysa- san. Heç ağıla batan iş deyil. Zavodunda hayeslər de işləyirdim?

- Karo, Jora, Hayqı.

- Necə idilər?

- Çalışırdım ki, yaxşı olsunlar. Nikola- ya şikayet eləməsinlər.

- Tanıdığın erməni qadınlar da vardi- mi?

- Hələ sovet qurulmamışdan bir erməni qızı yanına gəlmişdi. Mənim fabrikimdə olan fəhlələrə rus dili dərsi keçmək istəyirdi. Cimnaz Piriyən adında bir qız idi. Təşkil etdim, gənc fəhlələrlə səhbətləşdi, hətta, dərs keçməsi üçün otaq da ayırdım.

- Musurmandan çıxmayan iş!

- Hər dəfə dərsə gələndə Zərixan və Züleycan adlı iki erməni qızı da özü ilə gətirirdi. Fəhlələrə çox şey öyrədirdilər. Fabriki hökumətə bağışlayandan sonra onlardan xəbərim olmadı.

- Baş onlar necə idilər?

- Sənin anan, bacın kimi. Fəhlələr arasında xətir-hörmət qazanmışdır.

- Sən burada müttəhimsən, mən də müstəntiqəm.

Yelyan qarışındakı vərəqə nə isə ya- zırırmış kimi əlindəki qələmin perosunun ucuna üfürdü. Diqqətə Hacı Lətif kişiye baxmağa başladı. Onun bəbəklərində sanki ilan-qurbağa oynasırdı. Yelyan susmağında davam edirdi. Birdən dil-ləndi:

- Arə, familyanı de!

- Məmmədov.

- Ara, bu, istintaq sənədidir, rusca yazılır. Mamedov. Cimnaz Piriyən sənə rusca öyrətməyib? Susursan... Sus! Rus- sa hörmətin olmayıb, dilini də öyrənməmisən. Yaxşı adın necədir?

- Hacı Lətif.

- Ox, musurman, musurman! Rusca bilmir ki, bilmir. Qadji Latip.

- "P" yox, "F".

- Olsun! Yaxşı, yazıda düzəltdim. Ata- nın da adını de.

- Rəsul oğlu.

- Xoroşo. Rəsul oqlı.

- Milliyetin nədir?

- Türkəm.

- Rusca "tyurok". Yazdım. Yaşadığın ölkə: Azərbaycan Sovet Sosialist Respublikası (ASSR). Yaşadığın qəza: Nuxinskiy, şəhərin: - Nuxa. Yaşın: -62. Rusca bilmirsən. Deməli, azsavadlısan. Znaçit, maloqramotən. Məktəbə də getməmisən. İndi də ailə tərkibin haqqında. Jenanın adı?

- Başa düşmədim. Kimin adı?

- Jenanın, yəni, arvadının.

- Arvadımlın adı Güllüdür.

- Vot, şto... Yazıram: -Qullı. Yaşı?

- 46.

- İşi-gücü?

- Evdar qadındır.

- Oğlun? Neçə yaşdadır? Nə işə baxır?

- Əbdüləli böyük oğlumdur. 23 yaşındadır, 24-ə keçəcək. Müəllimdir

- Musurman, özü də müəllim. Yazdım: -Abdul Ali.

- O biri oğlumu da yaz. Əbdül Məcid. O hələ oxuyur. 13 yaşı var, 14-ə keçəcək.

- Yazdım. Abu Medjit yazdım. Qızlarırin?

- Onlar mənim üstümdə deyillər. Ər- dədirlər.

- Daha bir oğlum da vardır. Hamid. Dörd yaşıñ içindədir.

- Balacadır. Başa düşdüm. Müsavat- cısan?

- Xeyr!

- Yazıram: bezpartiyyi, yəni, partiya- dan kənar.

- Sənətin?

- Burucu. Baramadan burulmuş, eşil- mis ipək alan.

- Şelkokrutilşik. Zavodçık. Heləlik bu qədər. Zavodun 1920-ci ildən, bağın və bostanın isə 1927-ci ildən alınıb. Yenə də bura sadovnik, yəni, bağban olduğu- nu da yazıram. Bu gün 12 mart 1931-ci ildir. Bu gündən sənə iş açıram. Delo nomer 47 sənin iş nömrəndir. Delo nömrə 47! Yadında qaldı?

Sabah yox, birisi gün yenə bu vədə gələrsən. davam edərik. İndi isə xoş gəlin.

Müstəntiqin otağından çıxbı gəldiyi yolla qaydan Hacı Lətif kişi evə necə gəlib çatdığını bilmədi.

Darvazanı döydü. Güllü xanım gəlib darvazanın bala qapısını açdı, Hacı Lətif kişini avazımış görünce: - Bıy, ay kişi, sənə nə olub?-dedi.

Hacı Lətif kişi erməni müstəntiqlə baş verənləri birer-birə danışmaq istəmirdi. Güman edirdi ki, hər necə olsa da, hökumət vardır, günahsız bir adama qarşı o qədər də qəddarlıq etməzlər. Elə ki, axşam oldu, Əbdüləli işdən gəldi, məsələdən hali oldu, Məcid də evdəki səhbətə qoşulmaq istədi. Ona qulaq asmağı və susmağı məsləhət bildilər. Əbdül Əli bir xeyli fikirləşib dedi:

- Bu olanlar daha ciddi bir məsələyə girişdir. Müstəntiq ola, özü də erməni ola, ondan doğruluq gözləməyə dəyməz. Güllü xanım istədi ki, nəsə desin, söz boğazına tixanıb qaldı. Hacı Rəsul kişi hamını bir-bir nəzərdən keçirib əlavə etdi:

- Bu səhbət buradaca qalmalıdır. Orda-burda heç nə danışmayasınız.

Elə bu vaxt darvazanın asta-asta döyüdüyüünü eşdildi. Hami bir-birinin üzününe baxdı. Araya bir anlıq sükut çökdü. Əbdül Əli yerində qalxa-qalxa:-Gedim, görüm, kimdir?-dedi.

Bir azdan Əbdül Əlinin kiminləsə dənmişa-dənmişa gəldiyini gördülər. Əbdül Əlinin yanındakı adam mülkü geyimdə idi, lakin danışığının amireliyindən hiss olunurdu ki, hökumət adamıdır. Nehayət, onlar içəri girdilər. İçəridəkilər aya-ğa qalxdılar. Gələn adam salam verib, özünü təqdim etdi:

- Mən Azərbaycan Dövlət Siyasi İdarəsinin əməkdaşı yoldaş Naibovam. Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri və katibi tərəfindən imzalanmış 53 №-li or-der əsasında gəlmisəm. Evdə axtarış aparmalı, emlakınızı siyahıya almalıdır. Sonrasını da ki, özünüz bilirsiniz. Güllü xanım yaylığının ucu ilə gözlerini silə-silə yan otağa keçdi. Naibov uca- boylu, enlikürək bir adam idi. Pəncərənin qabağında oturub ayağını ayağının üstünə asıldı, dəftərini açdı, dizinin üs-

tündə yazmağa başladı: "Nuxa rayon 19-cu rayon ..." Sonra da ev əşyaları bir-bir siyahıya alındı.

Evdəki kitablara nəzer salarkən əski əlifba ilə yazılınları ayrıca qeyd etdi. Onları yandırmağı lazımdı. Bu bərədə ailənin böyük oğlu kimi Əbdül Əlidən izahat da aldı.

Artıq gecənin yarısından da keçmişdi. Hami oyaq idi, axtarışın nə ilə nəticələnəcəyini gözleyirdilər. Naibov əllerini belində çarpazlayıb, yerə baxa-baxa var-gəl edirdi. Axır ki, başını qaldırab Hacı Lətif kişiye zilləndi:

- Hacı Lətif, arvad uşaqlarla salamatlaş, gedirik.

Hacı Lətif kişi, bəlkə də, ömrü boyunca bu qədər yaziq görünməmişdi. Əvvəlcə Əbdül Məcidi baxdı. Yəqin ki, ürəyində: - Sənə heç nə edə bilmədim. Səni ata kimi yetərincə ezipləyə, oxşaya bilmədim.- dedi. Hacı Lətif kişi əyildi, Əbdül Məcidi köksünə sıxdı, sanki bir dəstə qızılıqlı iyliyirmiş kimi onu iylədi, o üzündən, bu üzündən öpdü. Dikəldi: Kiş ol, məhkəm dur!-dedi. Sonra Güllü xanıma döndü: -Ürəyini sıxma, arvad! Uşaqlara atalıq elə!-deye gülümşündü. Güllü xanım qəlbindəki həyəcanı boğaraq:-Uşaqların atası sağ olsun! Özü gələr, özü də atalıq edə!-cavab verdi. Cavab verdi və üzünü yana çevirdi. Əbdüləli ilə ikəlli görüşən Hacı Lətif kişi: -İndi hər şey sənin üzərinə düşür, oğlum! -deye başını xəfifcə onun sinesinə qoudu. Hacı Lətif kişi oğlunun sanki necə nəfəs almasını bilmək istəyirdi.

Elə ki, görüş bitdi, Hacı Lətif kişi siyasi idarənin əməkdaşı Naibova müraciətə dədi: "Bu gün səhər müstəntiq Yelyana yoldaş dedim, qəbul etmedi." Naibov onun sözünü tələsik kəsərk: -Bu hadisə dünən olub, artıq martın 13-dür-deyə cavab verdi. Hacı Lətif kişi sual etdi: "Bu iki gün arasında fərq varmı?"

Siyasi İdarənin əməkdaşı Naibov sanki ayılan kimi oldu: - Elə bir fərq yoxdur.-deye başını buladı.

Aile üzvləri Hacı Lətif kişini darvaza-ya qədər ötdürdülər. Səhərin alatoranlı-ğında cirilti ilə açılıb örtülen bala qapının səsi havanın sərinliyində əriyib axdı.

P.S. Romanın tam hissəsini adat.az saytından oxuya bilərsiniz.



ƏDALƏT •

1 mart 2018-ci il